

Badımcan bitkisinin becərilməsi üzrə təqvim planı

Yanvar



Şitilliklərin hazırlanması ilə əlaqədar müvafiq tədbirlər görülür. İstifadə olunacaq materiallar: polietilen örtük, üzvi və mineral gübrələr, pestisidlər əldə olunur. Səpiləcək sortların və ya hibridlərin toxumları tədarük olunur, keyfiyyəti yoxlanılır.

Fevral



Vaxtında dondurma şumu aparılmayan sahələrdə şum altına hektara 20 ton peyin və torpaq analizinin nəticələrinə uyğun fosfor və kalium gübrələri verilməklə 25-30 sm dərinlikdə əsas şum aparıla bilər. Aran rayonlarında faraş məhsul almaq üçün ayın I-II ongünlüyündə isti şitilliyə 1m²-ə 2-3 qr. olmaqla toxum səpini aparılır. İlk cücərtilər alınanaqədər istixnada temperatur 13°C-dən az olmamalıdır.

Mart




Aran bölgələrində səpinqabağı becərmə işləri aparılır. Diskli mala ilə torpağın üst qatı yumşaldılır, alaq otlarından təmizlənir, gübrə verilməmiş sahələrə mineral və üzvi gübrələr verilir, 10-12 sm dərinliyində kultivasiya çəkilir və şırımlar açılır. İstixanada şitillərə qulluq işləri (yemləmə, suvarma, xəstəlik və zərərvericilərə qarşı mübarizə, havalandırma və s.) davam etdirilir. III ongünlükdə aran bölgələrində səpin aparıla bilər.

Aprel



I ongünlükdə dağlıq bölgələrdə şitilliyə toxum səpini aparılır. Cücərti alındandan 5-7 gün sonra şitillikdə temperatur 16-20° C-yə çatdırılmalıdır. Bu bölgələrdə ayın sonunda səpinqabağı becərmə işləri aparılır. Aran bölgələrində şitillərin 70x35 və ya 70x40 sm əkin sxemi ilə sahəyə köçürülməsi həyata keçirilir. Sahə suvarılır, 3-4 gündən sonra şitillərin dibi torpaqla doldurulur.

May



Aran zonasında aqrotexniki qulluq işləri davam etdirilir. Əkindən 10 gün sonra birinci yemləmə gübrəsi verilir. Dağlıq bölgələrdə ayın II ongünlüyünə kimi şitillər sahəyə köçürülür. 4-5 gün sonra sahəyə baxış keçirilir və tələf olmuş şitillərin yerinə yeniləri əkilir, şitillərin dibləri torpaqla doldurulur.

İyun



Bitkilərin cərgə və bitkiarası becərilməsi, alaqların vurulması, dibdoldurma, yemləmə gübrələrinin verilməsi və suvarma işləri yerinə yetirilir. Xəstəlik və zərərvericilərə qarşı müşahidə və mübarizə tədbirləri həyata keçirilir.

İyul



Bölgədən asılı olaraq bitkilərin vegetasiya dövrünə uyğun aqrotekniki qulluq işləri davam etdirilir. Bitkilər çiçəkləmə fazasında olanda mayalanmış çiçəklərin tökülməməsi üçün cərgəalarının becərilməsi, alaqvurma, dibdoldurma işləri tədricən azaldılır. Texniki yetişmə dövründə məhsul yığımına başlanılır.

Avqust



Cərgəalarını becərilir, alaqlar vurulur, suvarma işləri və yığım davam etdirilir. Erkən yazda əkilmiş sağlam bitkilərin meyvələri yığılıb qurtardıqda kolun yuxarı hissəsi bağ qayçısı ilə kəsilib götürülür. Yumşaltma, suvarma və yemləmə işləri davam etdirilir. Kəsilmiş kollar öz yerüstü hissəsini bərpa edib, sentyabrın əvvəllərindən təkrar məhsul verməyə başlayır.

Sentyabr



Yığım davam etdirilir. Toxumluq məqsədilə yetişmiş, sağlam badımcan meyvələrindən toxum təmizlənir, alınan kütlə 3-5 gündən sonra yuyulur və qurudulur. Hibrid toxumlardan alınmış məhsullardan toxum götürmək olmaz. Torpaq sahəsi aqrokimyəvi analiz olunur.

Oktyabr



Məhsul yığımı başa çatdırılır. Sahə bitki qalıqlarından təmizlənərək payızlıq əkinlər üçün hazırlanır. Növbəti ildə badımcan bitkisinin əkilməsi üçün sahə seçilir və torpaq aqrokimyəvi analiz etdirilir. Sahə 10-12 sm dərinlikdə diskli mala ilə üzünür, çürümüş peyin və mineral gübrə normasının 2/3 hissəsi verilməklə 25-30 sm dərinlikdə ön kotancılıq kotanla əsas şum aparılır.

Noyabr



Üzvi və mineral gübrələrin qalan 1/3 hissəsi tədarük olunur. Yaz əkininə hazırlıq işləri, o cümlədən şitilxana üçün zəruri avadanlıqların tədarüki görülür.

Dekabr



Şitilxana üçün yer müəyyən olunur. Əsas şum aparılmış sahədə nəmliyin saxlanması və zərərli orqanizmlərin məhv olması üçün qış aratı aparılır.



Badımcan bitkisinin mühafizə sxemi



Zərərli organizmlər	Yanvar	Fevral	Mart	Aprel	May	İyun	İyul	Avqust	Sentyabr	Oktabr	Noyabr	Dekabr
Manenələr				Deltamethrin 25 gr/l, (1 l/ha), Malathion 25% (4.00 ml/ 100 l suya İmidacloprid (30 ml/ 100 l suya)								
Kalorado kartof böcəyi					Lambda- syhalothrin (0.1-0.3 l/ha), Cypermethrin 250 gr/l, (0.3 l/ha)							
Tor gənəsi				Hexythiazox 50 gr/l, (250 ml/ha) Abamectin 18 gr/l (250 ml/ha)								
Sovkalar				İndoxacarb 75 gr/l+abamectin 18 gr/l (450 ml/ha)								
Fitoftora, Umlu şəh, kök çürüməsi				Mancozeb 80% (200 gr/ 100 l su) Triadimenol 25% (40 ml/100 l su) Captan 500 gr/ kg \ (200- 250 gr/ 100 l su)								
Bakterial ləkəlilik, Bakterial xərcəng				Mis tərkibli preparatlar (1 %-li bordo məhlulu, 0.3 %-li mis-xloroksidi, 0.4 %-li kuprozan)								